

**Leyla Zeynal qızı Gərayzadə**  
*Filologiya elmləri doktoru, professor*



**Rus ədəbiyyatının tarixi kafedrasının professoru**  
**İş telefonu:** (+99412) 539 04 25  
**imeyl:** gerayzade.leyla@mail.ru

#### QISA BİOQRAFİK MƏLUMAT

- ❖ 1947-ci il martın 1-də Qazaxıstan Respublikasının Taldı-Kurqan vilayətində anadan olub.
- ❖ 1937-ci ildə ailəsi repressiyaya məruz qalıb və reabilitasiya olunduqdan sonra vətənə qayıdıb.
- ❖ 1954-1964-cü illərdə Bakı şəhəri 141 nömrəli tam orta məktəbdə təhsil alıb.
- ❖ 1964-1971-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində "Rus dili və ədəbiyyatı" ixtisası üzrə təhsil alıb.
- ❖ Ailəlidir, iki övladı var.

#### ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

- ❖ 1985-1988-ci illərdə BDU-nun XX əsr rus ədəbiyyatı tarixi və ədəbiyyat nəzəriyyəsi kafedrasının dissertantı olub.
- ❖ 1989-cu ildə "Sergey Vasiliyev və Azərbaycan ədəbiyyatı" mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
- ❖ 2003-cü ildə dosent elmi adını alıb.
- ❖ 2011-ci ildə "Milli və ümumbəşəri amillər Azərbaycan və Orta Asiyanın rusdilli yazıçılarının yaradıcılığında" mövzusunda dissertasiya müdafiə edib və filologiya elmləri doktoru elmi dərəcəsi alıb.
- ❖ 2016-cı ildə professor elmi adını alıb.

#### ƏMƏK FƏALİYYƏTİ

- ❖ 1973-1979-cu illərdə BDU-nun Təbiət fakültələri üzrə Rus dili kafedrasında **müəllim** (saat üzrə ödəniş şərtləri əsasında).
- ❖ 1979-1994-cü illərdə BDU-nun Humanitar fakültələr üzrə Rus dili kafedrasında **baş laborant, müəllim və baş müəllim**.
- ❖ 1994-2011-ci illərdə BDU-nun XX əsr rus ədəbiyyatı tarixi və ədəbiyyat nəzəriyyəsi kafedrasında **dosent**.
- ❖ 2013-2016-cı illərdə Rus ədəbiyyatı tarixi kafedrasında **professor əvəzi**.
- ❖ 2016-cı ildən Rus ədəbiyyatının tarixi kafedrasının **professoru**.

#### TƏDRİS ETDİYİ FƏNLƏR

- ❖ XIX əsr Rus ədəbiyyatı
- ❖ Ədəbiyyat nəzəriyyəsi
- ❖ Rus ədəbiyyatının tədrisi metodikası

#### TƏDQIQAT SAHƏSİ

- ❖ Rus ədəbiyyatının tarixi
- ❖ Türk xalqları ədəbiyyatı tarixi

#### İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİŒLƏR

- ❖ 1999, Haaqa, Niderland. III Sülh konfransı.
- ❖ 2008, Moskva, Rusiya. "Şərq dilləri və mədəniyyətləri" I Beynəlxalq simpoziumu.
- ❖ 2007, Moskva, Rusiya. "Şərq dilləri və mədəniyyətləri" II Beynəlxalq simpoziumu.
- ❖ 2007, Köln, Almaniya. Dünya Azərbaycanlılar Konqresinin IX Qurultayı.
- ❖ 2007, Daşkənd, Özbəkistan. "Dil vahidlərinin semantikasi və kontekst" mövzusunda Beynəlxalq konfrans.
- ❖ 2012, Sankt-Peterburq, Rusiya. MDB iştirakçılarının Parlamentlərarası Assambleyası Şurasının yanında "Çingiz Aytmatovun Dünyası: Mədəniyyətlərin inteqrasiya və dialoqu" Beynəlxalq Elmi Konfransı.
- ❖ 2015, Qars, Türkiyə. "Azərbaycanşünaslıq: Bu günü, keçmişi və gələcəyi" mövzusunda Beynəlxalq elmi simpozium.
- ❖ 2016, Moskva, Rusiya. "Türkologiyanın müasir problemləri: dil-ədəbiyyat-mədəniyyət" mövzusunda Beynəlxalq elmi-praktik konfrans.

#### ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

##### Kitablar

- ❖ 2003, Rusdilli yazıçıların yaradıcılığında etno-epik yaddaşının problemləri (monoqrafiya). Bakı, 182 s.
- ❖ 2005, Qərbi Azərbaycan Salmələri (həmmüəlliflərlə) (monoqrafiya). Bakı, 196 s.
- ❖ 2006, Seysmoloji qurşaq (monoqrafiya). Bakı, 109 s.
- ❖ 2012, Rusdilli türk yazıçıların ideoloji axtarışları (tədris vəsaiti). Bakı, 192 s.
- ❖ 2013, Çingiz Aytmatovun dünyası (monoqrafiya). Bişkek, 152 s.

##### Metodik göstəriş və proqramlar

- ❖ 2001, Rusdilli Azərbaycan ədəbiyyatı. (Filologiya fakültəsi rus bölməsinin 2-ci kurs magistrantları üçün metodik göstəriş). Bakı: BDU nəşriyyatı, 26 s.
- ❖ 2012, Rusiya və Azərbaycanın klassik ədəbiyyatı (metodik göstəriş). Bakı: Mütərcim, s. 23
- ❖ 2014, Sergey Vasiliyev və Azərbaycan (Xüsusi kursların proqram məcmuəsi). Bakı: BDU, s. 24-34
- ❖ 2014, Rusdilli türk yazıçıların yaradıcılıq aramaları. Rus ədəbiyyatının inkişaf yolları. Bakı: BDU, s. 46-57
- ❖ 2015, Rus realizmi. "Rus ədəbiyyatı tarixinin və müqayisəli tədqiqatların sualları" proqram məcmuəsi. Bakı: BDU, s. 12-24

## Məqalələr

(120 məqalənin müəlifidir)

- ❖ 2004, Ədəbiyyatın “əbədi” problemi // "Filologiya məsələləri", Bakı, № 1, s. 23-29
- ❖ 2004, Qeyri-standartlığa iddia edən yaradıcılıq // "Elmi araşdırmalar" elmi-nəzəri məqalələr toplusu. IV buraxılış, Bakı, s. 79-82
- ❖ 2006, Din və dini simvolika mövzusu Çingiz Aytmatovun yaradıcılığında // “Elmi axtarışlar” (Folklorşünaslıq: Filologiya, Fəlsəfə, Tarix, İncəsənət və nəzəriyyə aspektləri). XXIV buraxılış, Bakı, s. 34-37
- ❖ 2006, A.Zöhrəbəyovun yaradıcılığında tarixilik və dini mövzuları // Bakı Universitetinin "Xəbərləri". Humanitar elmlər seriyası. Bakı, № 4, s. 53-59
- ❖ 2006, O.Suleymenovun yaradıcılığında dini mövzuları // "Dil və ədəbiyyat". Beynəlxalq elmi-nəzəri jurnal. Bakı, № 4 (52), s. 68-70
- ❖ 2006, “İnsan və təbiət” - Çingiz Aytmatovun əsərlərində olan əsas xətt // "Dil və ədəbiyyat". Beynəlxalq elmi-nəzəri jurnal. Bakı, № 5 (53), s. 78-82
- ❖ 2006, Çingiz Aytmatovun əsərlərində ekoloji problemlər. / "Molla Nəsrəddin" jurnalının 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan filologiyasının aktual problemləri" elmi-nəzəri konfransın materialları, Bakı, BDU, s.143-149
- ❖ 2006, Muxtar Auezov Azərbaycan ədəbi-mədəni mühitində. Müqayisəli ədəbiyyat (Ədəbiyyat kontekstində). II Beynəlxalq elmi konfrans. Bakı, BSU, s. 14-15
- ❖ 2007, Torpağın da varlığı var (mövcuddur) // "Dil və ədəbiyyat" beynəlxalq elmi-nəzəri jurnalı, Bakı, № 3 (56), s.95-97
- ❖ 2007, Çingiz Aytmatovun əsərlərində xeyir və şər problemi. Humanitar elmlərin Öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Bakı, № 2. s.141-145
- ❖ 2007, Çingiz Abdullayevin fenomeni. "Dil və ədəbiyyat". Beynəlxalq elmi-nəzəri jurnal. Bakı, № 4. s.178-182
- ❖ 2007, Yavdat İlyasovun yaradıcılığında tarixi şəxsiyyət mövzusu / "Dil vahidlərinin semantikasi və kontekst" Beynəlxalq elmi konfransın materialları. Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, s. 52-62.
- ❖ 2008, Mir Cəlal Paşayevin yaradıcılığına dair. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Bakı, “Mütərcim”, s. 110-113
- ❖ 2008, Çingiz Abdullayevin əsərlərin dilinin xüsusiyyətləri barədə. "Şərq dilləri və mədəniyyətləri" elmi konfransın tezisləri. İngiltərə, Kembriç, s. 31
- ❖ 2008, Rusdilli yazıçıların yaradıcılığında dini başlanğıqlara müraciət edilməsi. "Şərq dilləri və mədəniyyətləri" II Beynəlxalq konfransın materialları. Moskva, 20-21 noyabr. s. 138-143
- ❖ 2009, Rusdilli yazıçıların yaradıcılığında tarixi şəxsiyyətin və cəmiyyətin problemi. “Ədəbiyyat və mədəniyyətdə sərhəd prosesləri” Beynəlxalq elmi-praktik konfransı (Vasilij Kamenskinin anadan olmasının 125 illiyinə həsr olunub). Perm, 16-19 aprel, s. 80-82
- ❖ 2009, Y.İlyasovun “Soqdiya” romanında Makedoniyalı İsgəndərin obrazı. Təhsil və Elm Nazirliyinin "Poisk" elmi jurnalı. Humanitar elmlərin silsiləsi. "Qazaxıstanın Ali Məktəbi" elmi-pedaqoji jurnalının elmi əlavəsi. Almatı, №3 (2), s. 213-218
- ❖ 2009, O.Suleymenovun yaradıcılığında dini motivlər. "Beynəlxalq Boduen qıraətləri", Kazan, 25-28 noyabr. s. 237-238
- ❖ 2009, Murad Adji, Çingiz Aytmatov və O.Suleymenovun əsərlərində dini rəmzlər, ayin və mərasimlər. "Türkologiya məsələləri" Universitetlərarası elmi-nəzəri jurnal. Mahaçqala, №4. s. 176-186
- ❖ 2009, Çingiz Aytmatovun yaradıcılığında insan və onu əhatə edən dünya. "Qara dəniz xalqlarının mədəniyyəti" jurnalı. Simferopol, s. 134-137
- ❖ 2009, T.Zulfikarovun əsərlərinin üslubu. Ədəbiyyat müasir kontekstində. IV Beynəlxalq elmi-metodik konfransının materialları məcmuəsi. Çelyabinsk, may 12-13. s. 213-216
- ❖ 2010, O.İ.Senkovskinin ərəb hekayələri. Aida İmanquliyevanın 70 illiyinə həsr olunmuş "Şərqşünaslığın aktual problemləri" mövzusunda Respublika elmi konfransı. BDU, s. 217-220
- ❖ 2010, A.Alimjanovun “Müəllimin qayıdışı” romanında tarixin, şəxsiyyətin və cəmiyyətin problemi. "Türkologiya məsələləri" Universitetlərarası elmi-nəzəri jurnalı. Mahaçqala, s. 41-47
- ❖ 2011, "Tanrı isə insan qəlbində..." (Natəvan Dəmirçioğlunun "Birinci Kitab: Povest və hekayələr" kitabı barədə). Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Bakı, №1, s. 74-84
- ❖ 2011, Prof. S.Q.Əsədullayevin "Ədəbiyyat və müasirlik" kitabı haqqında ədəbi düşüncələr. Bakı, “Mütərcim”, №1, Bakı, s. 118-120
- ❖ 2012, Nikolay Qumilyov və Şərq. Bakı Universitetinin “Xəbərləri”. Humanitar elmləri seriyası. Bakı, № 2. s.21-28
- ❖ 2012, Müasir ədəbi prosesin formalaşmasında rusdilli yazıçıların rolu. Mirzə Ələkbər Sabirin 150 illiyinə həsr olunmuş Respublika elmi-nəzəri konfrans. Bakı, 17-18 may. s.486-491
- ❖ 2012, Rusdilli yazıçıların yaradıcılığında dünyəvi problemlərin əks olunması. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-illik yubileyinə həsr olunmuş Filologiyanın aktual problemləri mövzusunda Respublika elmi-nəzəri konfransının materialları, Bakı, 8 may. s.128-131
- ❖ 2013, Çingiz Aytmatov və Azərbaycan. Çingiz Aytmatov. Türk ruhunun qələbəsi. Bakı, Nağıl evi. s.149-153
- ❖ 2013, Harada Azərbaycan var, orada Əminə Tüncayın ruhu qidalanır. (Rəy). Dil və ədəbiyyat, № 4 (88). s.360-361
- ❖ 2013, "Əlimdən qələmimi almayın". Актуальные проблемы изучения гуманитарных наук. Баку, № 4. s.164-168
- ❖ 2014, "Doğma dilin duzu və şəkəri". Актуальные проблемы изучения гуманитарных наук. Межвузовский сборник научных статей. Баку, № 2. s.217-221
- ❖ 2014, "Rus sözü də musiqi kimi səslənir". Azərbaycanın xalq yazıçısı, Respublika Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Məhəmməd oğlu Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransının materialları. "Elm və təhsil". Bakı. s.469-476
- ❖ 2014, XX əsrin (60 – 80-ci illər) Azərbaycan bədii nəsrin problemləri. "Sakit və Atlantik Okean ölkələrində fundamental və tətbiqi tədqiqatlar" mövzusunda Birinci Beynəlxalq Akademik Konqresi (Tokio, Yaponiya, 25 oktyabr). Sənədlər və şərhlər, cild 1, s. 696-700, Tokio Universitetinin mətbəəsi.
- ❖ 2015, Anna Axmatovanın poeziyasında Bibliya və Quran motivləri. Fundamental və tətbiqi tədqiqatlar barədə Harvard jurnalı. №1 (7) yanvar-iyun. s. 828-833
- ❖ 2015, Rusdilli yazıçıların yaradıcılığında mənəviyyat problemləri. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-

ci il dönümünə həsr olunmuş Filologiyanın aktual problemləri mövzusunda Respublika elmi-nəzəri konfransının materialları. Bakı, 7-8 may. c.35-38

- ❖ 2015, Millətin və dövlətin əbədi Qurtuluş günü. “525-ci qəzet”, 13 iyun. s.14
- ❖ 2015, Anatollu Zöhrabbəyovun “Odlar yurdu” romanında “alovlu qız” mifi haqqında. Görkəmli ictimai xadim, xalq şairi, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə və Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfransın materialları. Bakı, BDU, 29 oktyabr. s.131-136
- ❖ 2015, Çingiz Aytmatovun “Ağ gəmi” povestində ekoloji problemlər. Azərbaycan Folklor nümunələrində milli-mənəvi dəyərlərin təcəssümümü mövzusunda Respublika elmi konfransının materialları. Bakı, 10 noyabr. Elm və Təhsil. s.24-31
- ❖ 2015, Anna Axmatovanın yaradıcılığında Şərq. “Dil və ədəbiyyat” jurnalı, №3 (95). s.281-283
- ❖ 2015, Rusdilli ədəbiyyatlarda türk xalqlarının rolu // Azərbaycanşınaslıq: “Geçmiş, Bugünü Ve Geleceği” (Dil, Folklor, Edebiyat, Sanat, Tarih) Uluslar arası Sempoziyum. Kafkas Üniversitesi Fen-Edebiyat Fakültesi, Çağdaş Türk Lehçeleri Ve Edebiyatları Bölümü, Azərbaycan Dili ve Edebiyatı Ana bilim Dalının Kuruluşunun 10.Yıl Dönümü Münasebetiyle 21-23 Ekim/Kars. s.410-414
- ❖ 2016, Qalibiyyətə aparan yolun başlanğıcı // “525-ci qəzet”, 12 aprel.
- ❖ 2016, Multikulturalizmin Azərbaycan modeli. Mədəni müxtəliflik: Dünya və Azərbaycan // Beynəlxalq elmi-praktik konfrans, 29 aprel. s.52-54
- ❖ 2016, Multikulturalizm rusdilli türk yazıçılarının əsərlərində / Ümummilli lider Heydər Əliyevin 93 illiyinə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransının materialları. Bakı, 18-19 may, s. 14-16
- ❖ 2016, Doğma dil haqqında söz // Сборник статей победителей II международной научно-практической конференции “Инновационные научные исследования: теория, методология, практика», состоявшейся 9 октября в г.Пенза. с.95-98
- ❖ 2016, Ana haqqında söz. “Dil və ədəbiyyat” jurnalı, №3 (99), noyabr. s.194-197
- ❖ 2016, Çingiz Aytmatovun yaradıcılığında mənəvi və ümumbəşəri problemlər / Международная научно-практическая конференция «Современные проблемы тюркологии: язык – литература - культура». Москва, РУДН, 17-18 ноября

#### ELMİ-PEDAQOJİ NƏİLİYYƏTLƏRİ, TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI

- ❖ 2006, AR Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti tərəfindən „Yubiley medalı“ ilə təltif olunub.
- ❖ 2012, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən „Bir millət, iki dövlət“ fəxri diplomuna layiq görülüb.
- ❖ 2014, AR Səfərbərlik və Hərbi Xidmətət Çağırış üzrə Dövlət Xidməti tərəfindən „Əfqanıstanda döyüş əməliyyatlarının bitməyinin 25 illiyi xatirinə“ medalı ilə təltif olunub.
- ❖ 2016, Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin İstanbul şöbəsi tərəfindən „Muharip qazi“ diplomuna layiq görülüb.